

Unuda bilmədiyim insan

Hakimiyyət dəyişiklikləri, geosiyasi kataklizmlər, mühabiblər, ölkələrin qardaşlıq münasibətlərinin düşmənciliye چəvrilməsi və başqa hadisələrin dünyani silkələdiyi bir şəraitdə duruş getirmək, siyasi iradə göstərmək, düzgün taktika və strategiya seçmək, ölkəni sınaqlardan çıxarmaq az lidər nəsib olur. Bele rəhbərlərdən biri böyük şəxsiyyət, ulu öndər Heydər Əliyev idi.

Tale elə gətirib ki, mən erkən yaşlarımdan dünyada baş verən hadisələri, dəyişiklikləri izləmişəm. Özümdən asılı olmayaraq, reaksiyalarımı gənc yaşlarımda bədii dildə, şeir, hekayə janlarında ifade etməyə çalışmışam. Elə o vaxtdan duyğu və düşüncəmdə Heydər Əliyevin ideal rəhbər obrazı yaranıb. Bu gün də mənim üçün bu obraz etalondur.

Ümummilli liderin çıxışlarını, söhbətlərini istər Sovet Azərbaycanı dönməndə, istər müstəqillik dövründə televiziya və mətbuatda, istərsə də canlı görüşlərdə, tədbirlərdə diqqətlə izləmiş, özüm üçün qeydlər etmişəm və hər dəfə də onun böyüklüğünü, əzəmetini hiss etmiş, sonsuz qürur duymuşam. Bir faktı isə sonralar Qarabağ, millətlərarası münasibətlər mövzusunda yazdığını "And" romanında demək olar ki, sözbəsöz qeyd etmişəm.

...1974-cü il yanvarın 31-də Sumqayıt Şəhər Partiya Komitəsinin XVIII konfransında Heydər Əliyev iştirak edirdi. Mən o zaman Sumqayıt Kompressorlər zavodunda partiya təşkilatı katibinin müavini idim və konfransa nümayəndə seçilmişdim. İlk dəfə idi

Heydər Əliyevi yaxından görürdüm. Onun nitqini böyük maraqla dinlədim. Onu da xüsusi vurğulayıb ki, o vaxtlar vəzifəli şəxslərin əksəriyyəti rus dilində danışmağa üstünlük versə də, Heydər Əliyev Azərbaycan dilində çıxış etdi. Ulu öndər çıxışında maraqlı bir episod danişdi. Dedi ki, sehər adəti üzrə işə gedirdim. "Kommunist" küçəsi ilə yuxarı qalxanda Elmlər Akademiyası Rəyasət Heyətinin binası yaxınlığından keçərkən qəfildən yaşlı bir qadın özünü maşının qabağına atdı. Təlimata görə, belə hallarda maşını saxlamaq olmazdı. Lakin mən sürücüyə rəyətərəf verdim ki, saxlasın. Mühafizəçilərə dedim o qadını yanına getirsinlər. Qadını maşına oturtdum və soruşdum ki, ay ana, niyə belə edirsən? Axi maşını saxlamaq olmazdı, sən də heç nədən həlak olardin. Nə olub, nadir dərdin? Qadın dedi ki, ay yoldaş Əliyev, mən rayon və gelmişəm. Aman-zaman bir nəvəm var, özü də yetimdir. Mən onu böyütmişəm. İndi bu uşaq universitetə imtahan verib, ancaq qiymətini kəsiblər. Mən bilirəm ki, nəvəm savadlıdır, nahaqdan kəsilib. Bir həftədər döymədiyim qapı qalmayıb. Deyirəm uşağın qiyməti-

ni düz verməyiblər, komissiya təşkil eləsinlər, yoxlasınlar. Heç kəs qulaq asmir. Axırı məcbur olub, bu hərəkətə el atdır. Üzrlü sayın, bağışlayın məni. Dədim yox, sən bizi bağışla. Səni gərək bu həddə çatdırımayayıdlar.

Qadını Mərkəzi Komitəyə gətirdim. Göstəriş verdim ki, uşağı tapsınlar. Universitetin rektorunu, imtahan götürən müəllimi, digər bir neçə başqa müəllimi yanına çağırıldım və kabinetimdə uşaqdan imtahan götürdürlər. Uşaq həqiqətən savadlı imiş. Bütün suallara əla cavab verdi. Həmin müəllime dedim, heç utanırsan?! Bu uşaq bəlkə gələcəyin böyük alımı olacaq. Niyə onu məhv edirsən?!

Əlbəttə, o müəllimi işdən kənarlaşdırıldılar. Çok təəssüf ki, belə hallara rast gelmək olur.

... Unudulmaz şəxsiyyət Heydər Əliyevin çox çıxışlarını dinləmişəm, ancaq onun bu çıxışı olduğu kimi – vergülündə nöqtəsinədək yadımda qalıb...

Yeri gəlmışkən, Heydər Əliyev təhsilə, kadr hazırlığına xüsusi diqqət yetirirdi. Çoxlarının yadında olar, 70-ci illərdə onun təşəbbüsü ilə müttəfiq respublikaların aparıcı ali təhsil məktəbləri ilə müqavilə əsasında gənclərimiz başqa şəhərlərə oxumağa göndərilirdi. Qəbul imtahanlarından yüksək qiymət alan abituriyentlər arasından müsabiqə yolu ilə kvota əsasında seçilənlər dövlət hesabına təhsil almaq haqqını qazanırdılar. Tələbələr yataqxana ilə təmin olu-

nur, yüksək təqaüd alırlıdalar. Təhsilden sonra gənc mütəxəssis kimi Azərbaycana qayıdır, ixtisaslarına uyğun işlə və yataqxana (ailəlilər ayrıca otaqla) ilə təmin olunurdu. Üç il ərzində isə ayrıca mənzil alırlıdalar. Mənim kənddə yaşayan qardaşlarımdan biri Moskva Aviasiya Institutuna, biri Leningrad (indiki Sankt-Peterburg) Ali Dənizçilik Məktəbina, biri də Odessa Yeyinti Sənayesinin Texnologiyası İnstitutuna qəbul olunmuşdu. Yüzlərlə digər gənclər kimi, onlara da bu imkanı məhz Heydər Əliyev yaratmışdı. Onun müdrikiliyi, uzaq-görənliyi sayəsində bu program uğurlu olmuşdu.

Kadr hazırlığı ilə bağlı bir məsələni də xatırlatmaq istəyirəm. 1978-ci ildə SSRİ Nazirlər Sovetinin nəzdində Moskva Xalq Təsərrüfatı Akademiyası yaradıldı. Bura İttifaq respublikalarının nazirlər sovetlərinin göndərişi ilə xalq təsərrüfatı üzrə perspektivli rəhbər işçiləri təhsil almağa göndərilirdilər. İş yerlərindəki əməkhaqları saxlanmaqla, iki il müddetinə bir və ikinci derəcə səviyyəli rəhbər işçiləri (məsələn, baş direktor, direktor, baş direktor müavini, baş mühəndislər) təhsilərini təkmiləşdirməyə göndərilirdilər. İlk dəfə Azərbaycan üçün də iki yer ayrılmışdı. Namizədlər Mərkəzi Komitənin bürosunda təsdiq edilməli idi. Maraqlıdır ki, təqdim olunan siyahidə 100 namizədin arasından Heydər Əliyev şəxsən iki nəfərin namisədiyini xüsusi ləbəyənmişdi. Biri "Sumqayıtkimyasənaye" Is-



tehsalat Birliyinin baş direktorunun birinci müavini, mənim əmim Zəmin Hüseynov, digəri Binə Aeroprotun reisi Vəqif Sadıxlı idi. Akademiyani bitirəndən sonra Heydər Əliyev onların hər ikisini qəbul etmiş, qarşıda duran vəzifələri izah etmişdi. Daha sonra onun təqdimatı ilə Zəmin Hüseynov Sumqayıt "Sintezkauçuk" İstehsalat Birliyinin baş direktoru, Vəqif Sadıxlı isə Azərbaycan Mülki Aviasiya naziri təyin edildiler.

Qeyd etdiyim kimi, Heydər Əliyev hər dəfə Sumqayıta gələndə onu qarşılayanların arasında, keçən tədbirlərdə mən də olmuşam. Onun mükəmməl nitq qabiliyyəti, səlis danişq tərzi, gözənlənilməz hərəkətləri vardı. Bir dəfə Sumqayıta gələndə Dostluq və Sülh Küçələrinin kəsişdiyi yerdə

maşını saxlatdırdı. Ve küçə ilə piyada, onu qarşılayanlarla salama-laşa-salamlaşa şəhərin mərkezinə təref getdi. Anı olaraq şəhər rəhbərliyi, Prezidentin Təhlükəsizlik Xidməti özlərini itirdilər. Çünkü rəsmi protokolda, bu, nəzerdə tutulmamışdı. Ona bildirdilər ki, bəlkə maşına minəsiniz, yol uzaqdır. Heydər Əliyev razı olmadı. "Mən camaatla görüşmək istəyirəm", – dedi. Bu hadisə də mənəndə unudulmaz təəssürat yaratdı.

Xatırəldən çox danışmaq olar. Bir şeyi əminliklə deyə bilərəm:

– Nə yaxşı Azərbaycanın Heydər Əliyev kimi xilaskar oğlu olub!

**Süleyman HÜSEYNOV,
AYB-nin üzvü,
Prezident mükafatçısı**